

Öhdəliklər haqqında Akt

Biz aşağıda imzamızı atmış usyançı hərəkat və silahlı qruplaşma üzvləri (qeyri-dövlət aktorlar) öz müvafiq səlahiyyətli nümayəndələrimiz vasitəsilə

Silahlı munaqişənin başa çatmasına baxmayaraq belə əksəriyyətini məsum və mudafiəsiz şəxslər, xüsusən də qadın və uşaqların təşkil etdiyi, mulki vətəndaşları və döyüşçüləri amansızcasına öldürən və bədənələrini dəlik-deşik edən piyadalar əleyhinə minaların global fəlakətə səbəb olmasını dərk edərək;

Piyadalar əleyhinə minaların məhdud hərbi istifadəsinin humanitar, sosial-iqtisadi və ətraf mühitlə bağlı ciddi problemlər doğurmasını, həmçinin muharibədən sonrakı bərişiq və yenidənqurma proseslərinə təsir göstərməsinə çəkisinin artmasını anlayaraq;

İnqilabi nəticə yaxud əsaslı səbəblərin lazımsız itkilərə gətirib çıxaran qəddar üsul və metodlara bəraət qazandırması fikrini inkar edərək;

Mülki əhalini hərbi fəaliyyətin təsir və təhlükəsindən qorumaq, həmçinin onların yaşamaq, ləyaqət və inkişaf etmək hüquqlarına hörmət etməklə bağlı öz qətiyyətimizi bir daha təsdiqləyərək;

Zərəçəkənlərin global mina problemini həll etmək üçün butövlükdə humanitar səylərə öz töhfəmizi verməklə silahlı munaqişələrdə təkçə aparıcı qüvvə kimi yox, həm də huquqi və normativ standartların hazırlanmasında və reallaşdırılmasında iştirakçı qismində rolumuzu dəqiqləşdirərək;

Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqlarının silahlı munaqişələrdə tətbiqi və bütün tərəflər üçün icbari olmasını qəbul edərək;

Minaların tam şəkildə məhv edilməsində vacib addım olan 1997-ci il Ottava Konvensiyasının müəyyənləşdirdiyi piyadalar əleyhinə minaların tam ləğvinə dair normanı tanıyaraq

AŞAĞIDAKI ŞƏRTLƏRİ YERİNƏ YETİRMƏYİ ÖHDƏLİK GÖTÜRÜRÜK

1 Piyadalar əleyhinə minalara qoyulan qadağaya riayət etmək. Piyadalar əleyhinə mina dedikdə biz, insan mövcudluğu, yaxınlığı və təması nəticəsində effektiv partlayışa səbəb olan partlayıcı qurğular, həmçinin minanın məhv edilməsinə maneəçilik törədən qurğusunun olub-olmamasından asılı olmayaraq qurbanların özləri tərəfindən aktivləşdirilən və tank əleyhinə qurğuları nəzərdə tuturuq. Tam qadağan dedikdə, belə minaların istifadəsini, istehsalını, əldə edilməsini, ehtiyat kimi yığılmasını, saxlanılmasını və ötürülməsinin tam qadağan olunması başa düşülməlidir. Bura belə növ minaların məhvilə bağlı öhdəçilik də daxildir.

2. Bu proqramların müstəqil beynəlxalq və milli təşkilatlar tərəfindən icra edildiyi ərazilərdə ehtiyatların məhvi, minalardan təmizləmə, zərəçəkənlərə yardım

göstərilməsi, mina problemləri ilə bağlı əhaliyə xəbərdarlıq edilməsi və mina əleyhinə digər növ fəaliyyətləri həyata keçirmək və bu sahədə əməkdaşlıq etmək.

3 Cenevrə Çağırışı və bu məqsədlə onunla birgə fəaliyyətdə olan mustəqil beynəlxalq və milli təşkilatlar tərəfindən piyadalar əleyhinə minaların qadağan edilməsi ilə bağlı öhdəliklərimizin monitorinqi və nəzarətinə icazə verilməsi və əməkdaşlıq edilməsi. Belə yoxlanma prosesinə piyada əleyhinə minaların mövcud ola biləcəyi ərazilərə səfərlər və təftişlər etmək, şəffaflığa əməl etməklə və məsuliyyətimizi dərk edərək bu məqsədlərə çatmaq üçün tələb olunan lazimi informasiya və hesabatların təqdimatı daxildir.

4. Bu bəndlərə əsasən öhdəliklərimizin həyata keçirilməsində informasiyanın yayılması və təlim tədbirləri, həmçinin itaətsizlik olduqda nizam-intizam sanksiyalarının tətbiqi ilə bağlı komandir və döyüşçülərimizə lazimi əmr və göstərişləri vermək.

5. Bu öhdəliyə humanitar normanın, xüsusən də Beynəlxalq Humanitar Hüququn və İnsan Hüquqlarının ideali baxımından geniş miqyaslı öhdəliyin bir pilləsi, yaxud bir hissəsi kimi yanaşmaq və silahlı münaqişələr zamanı Humanitar Normaların gələcək inkişafına öztöhfəsini vermək .

6. Öhdəçilik haqqında Akt 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə müvafiq olaraq bizim hüquqi statusumuza təsir etmir .

7. Biz başa düşürük ki, Cenevrə Çağırışı bu Öhdəçiliklər haqqında Akta riayət edib-etmədiyimiz haqqında faktları yaya bilər.

8. Biz bu fəaliyyətə digər silahlı qruplaşmaların cəlb edilməsini arzulayırıq və bu sahədə əlimizdən gələni edəcəyik.

9. Bu «Öhdəliklər haqqında Akt» vəziyyət tələb etdikdə bizim piyadalar əleyhinə minalar məsələsinə dair istənilən mövcud birtərəfli bəyanatımızı tamamlayırıq və ləğv edirik.

10. Bu «Öhdəliklər haqqında Akt» imzalandıqdan və belə aktların və bu cür birtərəfli bəyanatların qəyumu kimi İsveçrə Respublikası və Cenevrə Kantonu tərəfindən alındıqdan dərhal sonra qüvvəyə minir.

4 Oktyabr 2001 Cenevrə, İsveçrə

«Öhdəliklər haqqında Akt»ın 1-ci maddəsinə əsasən piyadalar əleyhinə minalar (PƏM) insanın mövcudluğu, yaxınlığı və təmasda olması ilə effektiv şəkildə partlayan partlayıcı maddələri, eyni zamanda qurbanların özləri tərəfindən işə salınan digər partlayıcı qurğuları və nəqliyyat əleyhinə minaları (minanın məhv olunmasına maneəçilik törədən elementin olduğu və ya olmadığı) nəzərdə tutulur. Bunlara kommersiya xarakterli PƏM, qurbanların özləri tərəfindən partladılan əldəqayıрма paytlayıcı qurğular (ƏPQ) və insan kütləsinin təzyiqi altında partlayan nəqliyyat əleyhinə minalar aiddir.